



XALQ QƏZETİ

№ 95 (29067) 2 may 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Uruqvayın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır

Prezident İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa-nı qəbul edib.

Dövlətimizin başçısı Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa-nın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoa-nın Azərbaycanla görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdirilməsinə əmin olduğunu dedi. Dövlətimizin

başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını dedi. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət döviyyəsinin

artırılmasının da zəruri olduğunu vurğuladı. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırdı. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı və bu forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirildi.

AZƏRTAC

Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə edərək, diqqəti ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatlara yönəldib: “Prezident seçkiləri ərafəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vəsait toplaya biliblər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübə böyük məbləğdə əlavə vəsait əldə edildi və həmin vəsait, ilk növbədə, sosial sahəyə yönəldildi.

Prezident İlham Əliyev giriş nitqində sosial-iqtisadi sahələrdə aparılan siyasətin uğurlu nəticələrinin rəqəmlərdə də öz ifadəsini tapdığını diqqətə çatdırıb. Bildirib ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyulub. İnflyasiya aşağı səviyyədə olub, 2,1 faiz təşkil edib.

Dövlət başçısı bu gün diqqətin əsasən qeyri-neft sektorunun inkişafına yönəldildiyini vurğulayıb. Bildirib ki, əgər əvvəlki illərdə investisiya qoyuluşu daha çox neft-qaz sektorunda reallaşdırılırdısa, hazırda bu, qeyri-neft sahəsində icra olunur. Təbii ki, belə bir vəziyyət görülən işlərin məntiqi nəticəsidir: “Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımı səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır.

(ardı 2-ci səhifədə)

Mədəniyyətlərarası dialoq sülhə, sabitliyə və əmin-amanlığa xidmət edir

V Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu bu gün işə başlayır

Məlumat üçün bildirək ki, V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münasibətə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda həsr edilib. Bu foruma dünyanın onlarca ölkəsindən nazirlərin qatılacağı gözlənilir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet sahifəsi üzərindən canlı yayımlanacaqdır.

Bu gün dünyada hadisələr o qədər sürətlə cərəyan edir, məzmun və xarakterini o qədər tez dəyişir ki, onları qiymətləndirmək elə də asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji, dini

Mayın 2-dən 3-dək Bakıda növbəti Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyi hazırlıq işlərini artıq başa çatdırmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Rəhim Məhdiyevnin səərəncamı ilə forumun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edildikdən sonra hazırlıq işlərinə start verilmişdir.

ziddiyyətlər gündən-günə artır və bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgəyaşayış, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Yəni hər bir ölkə bu məsuliyyətli missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib

olmalıdır. Bu vacib missiyanı Azərbaycan öz üzərinə götürmüşdür. Beləliklə, “Bakı prosesi” mədəniyyətlərarası dialoqun qurulmasında vacib platformaya çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın nüfuzlu beynəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümum-


dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. Formata görə dünyada bu forum yeganə çoxtərəfli platforma kimi beynəlxalq sülhün və əməkdaşlığın qurulmasına öz töhfələrini verib və verməkdə davam edir.

(ardı 4-cü səhifədə)



Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib

» 3



Erməni siyasi şüuru realıq hissini itirib

» 5



Sahibkarlara 4 aya 34,3 milyon manat güzəştli kredit

» 5



“Taliban” və ABŞ arasında danışıqların altıncı mərhələsi keçirilib

» 8

Prezident İlham Əliyev Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib



bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini dedi.

Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiklərini bildirdilər. Onlar ölkəmizdə gördükləri inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurduğunu qeyd etdilər.

Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxuldu, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulandı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan

yaratdığını dedi. Prezident İlham Əliyev əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq,

Forumun əhəmiyyətinə toxuldu, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulandı.

Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətnpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaati Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli fərmanlarında, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1449-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1124; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 5.1.6-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 5.1.7-ci yarımbənd əlavə edilsin:

“5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərindən 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidyyəti şəxsə dəyərli Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.

2. “Azərbaycan Respublikasının

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətnpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690) 5.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 5.1.7-ci yarımbənd əlavə edilsin:

“5.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərindən 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidyyəti şəxsə dəyərli Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.

3. “Azərbaycan Respublikasının Mənzil İnşaati Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4,

maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.1.8-ci yarımbəndə “müstəqil” sözündən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərindən 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”-nə aşağıdakı məzmununda 8.2.19-1-ci yarımbənd əlavə edilsin:

“8.2.19-1. Cəmiyyətin xalis aktivlərinin dəyərindən 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də aidyyəti şəxsə dəyərli Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi ilə əlavə olunmaqla) bağlanması haqqında qərar qəbul edilməsi üçün Agentliyə müraciət edir.”.

4. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində

Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 848; 2016, № 2 (II kitab), maddə 346) 3.2.7-ci yarımbəndinə “müstəqil” sözündən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərindən 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.

5. “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864) 6.1.7-ci yarımbəndində “iyirmi beş” sözləri “əlli” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə “prosesində” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmununda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”.

2.3. 2.12-ci bəndə “obyektlərin,” sözündən sonra “habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə “tikintisi üçün” sözləri “tikintisində başlamaq üçün” sözləri ilə əvəz edilsin;

2.4. 2.14-cü bəndə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 2.16-cı bəndə “qeydlər aparmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.6. 2.19-cu bəndin birinci cümləsinə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.7. 3.1.2-ci yarımbənddən “və xüsusi nişanın” sözləri çıxarılaraq;

2.8. həmin Qaydalara əlavə – “Tikintidə dövlət nəzarəti jurnalı”nda “Qeydlər”in 1-ci hissəsində “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılıxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılıxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı Azərbaycan

Avtomobil Yolları Dövlət Agentliyinə ayrılaraq.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il

(əvvəli 1-ci səhifədə)

Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yərə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investitorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir”.

Dövlət başçısı çıxışında yeni islahatların həyata keçirilməsi nəticəsində ölkənin maliyyə potensialının daha da güclənməsini və bunun nəticəsində uzun müddət vətəndaşları narahat edən kredit probleminin həllini tapdığını, habelə çoxmənzilli binaların istismarında yaranan çətinliyin aradan qaldırıldığını diqqətə çatdırdı. Xatırladaq ki, cənab Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırdı. Başqa sözlə, adı çəkilən sanəddə çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirildi. Bununla da dövlətimizin başçısı “çoxillik həllolunmaz problem”-ə son qoydu.

Əlbəttə, burada islahatların yeni mərhələsində əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına mühüm təsir göstərən tədbirlərlə bağlı nümunələrin sayını artırmaqla. Amma fikrimizi konkretləşdirib bildirmək istədik ki, son 16 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dəfə şəxsiyyətin ideyalarının siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırılıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən global enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır



məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

İslahatların yeni mərhələsində iqtisadi göstəricilər daha da yaxşılaşıb

Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti tərəfindən 2003-cü ildən etibarən siyasi, sosial-iqtisadi sahələrdə

mühüm uğurlar əldə edildiyi xatırladılıb. Bildirilib ki, həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişaf proqramları və digər qətiyyətli addımlar Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxarıb, gələcəkdə turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişafını reallaşdıracaq möhkəm təməl bərqərar olunub.

Son bir ildə yeni islahatların gerçəkləşdirilməsi nəticəsində isə iqtisadi göstəricilər daha da yaxşılaşıb. Belə ki, illik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta

ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara yüksəlib. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə məzə və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunub.

İclasda vurğulanıb ki, cənab Prezidentin apardığı islahatlar, bilavasitə rəhbərliyi ilə atılan qətiyyətli addımlar təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnib. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə 80 milyard manatadək artıb.

Təbii ki, bütün bu nailiyyətlər,

eləcə də Azərbaycan xalqının rifahına yönəldilən islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikasının 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yərə yüksəlməsi də qeyd edilən fikrin bariz ifadəsidir.

İcbari tibbi sığortanın uğurlu nəticələri

İclasda icbari tibbi sığortanın təbiiqi məsələsinə də toxunulub. Bildirilib ki, icbari tibbi sığorta dövlət başçısının növbəti uğurlu siyasəti olaraq, səhiyyə sisteminin daha da sürətli inkişaf etməsinə öz töhfəsini verəcək.

Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dəyənliqlə iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməkə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın təbiiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq.

İclasda Prezidentin göstərişinə uyğun olaraq 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində

həyata keçirilməsinə başlanılması qeyd edilib. Pilot layihənin ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunu ərazilərini əhatə etməsi, 2018-ci ildən etibarən isə Ağdas rayonunun ərazisində də tətbiq edilməsi xatırladılıb. Bildirilib ki, atılan addımlar nəticəsində əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunalar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində dönişsiz tibbi xidmətlərlə təmin olunub və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunub. Mövcud maddi-texniki baza və kadrlər resursları ilə daha çox pasiyenta xidmət göstərilən və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlirlərin sayı 1,1 milyona çatıb, adambaşına düşən həkimə gəlirlərin sayı 3,2 dəfə təşkil edib.

Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılmamış mümkün olmayan endoprotezləmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunmasına istiqamətində atılmış addımlardan biridir. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni zaman-

da, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülməklə Ailə Sağlamlıq mərkəzləri yaradılmışdır. Pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkdaşlarının artırılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olub. Belə ki, həkimlərin orta aylıq məaaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil edib.

Prezident İlham Əliyev yekun nitqində ölkə həyatının müxtəlif sahələrindən danışarkən, bildirib ki, görülmüş işlər bizim düzgün yolda olduğumuzu deməyə əsas verir: “Buna heç bir şübhəməz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən müasir qəddi yanaşma Azərbaycanda tətbiq edilməlidir...”

Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik, daim irəliləyə baxmalıyıq. Öminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərah Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nüma-



yiş etdirilib. Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçıların ümumi yığıncağın gündəliyi ilə tanış edib. Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. AMEA-nın rəhbəri dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: "Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksək iqtisadi kadrın hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görüldü".

Akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə "Elm Günü"nü təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli sərəncamı imzaladığını xatırladaraq bunun dövlətimizin başçısının elmimizə diqqət və qayğısının daha bir göstəricisi olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA-nın elmi müəssisələri 20-yə yaxın dövlət proqramının və digər tapşırıqların icrasından yaxından iştirak edib. Akademiyada dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirilib.

Elmi təhsilin vəhdətindən danışan Akif Əlizadə qeyd edib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər görüldü. 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.

AMEA-nın prezidenti innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya məhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların

nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib. Akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrdən də danışdı, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.

Bildirilib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əməkdaşlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görüldü. Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rəsim Əliquliyev AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.

Yığıncaqda akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri, akademik Asəf Hacıyev və AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin reisi, AMEA-nın müxbir üzvü Əminəgə Sadıqov çıxış ediblər.

Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşısı qoyulmuş vəzifələrin icrasının davam etdirilməsi, dövlətin elmi-texniki siyasətinin işlənilib hazırlanmasında və həyata keçirilməsində AMEA-nın iştirakının daha da gücləndirilməsi tapşırılıb. Həmçinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlığın və elmi-tədqiqat işlərinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar onun ölkəmizin siyasi, ictimai və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" dövlətimizin başçısının sərəncamının və Nazirlər

Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminəgə Sadıqov icra edəcək.

Sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin "Beynəlxalq Kimyəvi Elementlərin Dövrü Cədvəli il" elan olunması ilə əlaqədar D.I.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nın keşfinin 150 illiyinə həsr olunan elmi sessiya işə başlayıb.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev "Kimyəvi elementlərin dövrü sistemi təbiətin fundamental qanunlarından biridir" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, kimyəvi elementlərin dövrü cədvəli kimyəvi elementləri sistemləşdirməklə bərabər fizika, kimya, biologiya, geokimya, kristallografiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. XX əsrdə dövrü cədvəl bir çox dəyişikliklərə məruz qalmasına bax-



Kabinetinin müvafiq qərarının icrası istiqamətlərində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostruktur, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modeləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyasının və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, global dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əksini tapıb. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və global problemləri, sosial və etnik proseslər, global iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizdə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara integrasiyasının daha da sürətləndirilməsi, akademiya nəşr olunan jurnalların bu bazaların tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.

Yığıncaqda AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rəsim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vəqif Fərzəliyev isə Kimya

mayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib.

Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədlə sintezi sahəsində axtarışlarda dövrü cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.

Daha sonra yekun qığı söyləyən akademik Akif Əlizadə doktorantura təhsilinin Avropa təhsil sistemində inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının "Erasmus+" proqramının "Nizami" layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.

Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Paytaxt gəncliyi ulu öndərin ideya və əməllərinə sadiqdir

Bakı Şəhər İcra Hakimiyyətinin dəyirmi salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

kinliyi ilə dünya gəncləri arasında layiqli mövqə qazanmışdır. Gənclərin ulu öndərin həyat yolunu və fəaliyyətini dərinlən öyrənmələri onların mübarizə yollarını nurlandırır. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin varisiyinin təmin edilməsində, onun ölməz ideyalarının və möhtəşəm əməllərinin davam etdirilməsində indiki gəncliyin üzünə düşən məsul və şərəfli missiyanı danışıb.



Məclis ulu öndər Heydər Əliyevin gənclərə hərtərəfli qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlanmışdır.

Paytaxt həyatının bütün sahələrini təmsil edən istedadlı və bacarıqlı gənclərin iştirak etdiyi konfrans giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov ümummilli lider Heydər Əliyevin bir qərindənən artıq müddətdə ölkəmizə rəhbərliyi dövründə əldə edilmiş misilsiz nailiyyətlərdən söz açmış, dünya şöhrətli siyasət və dövlət xadiminin adının çağdaş tariximizə müstəqil Azərbaycanın memarı və qurucusu kimi qızıl hərflərlə həkk olunduğunu vurğulamışdır. O bildirmişdir ki, müstəqil dövlətimizdə həyata keçirilən mükəmməl gənclər siyasəti də Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edir.

Bakı ŞİH başçısı aparatının rəhbəri Elgin Həbibullayev ulu öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasətinin Bakı şəhəri gənclərinin hərtərəfli inkişafında oynadığı müstəsna rolun geniş söhbət açmışdır. O qeyd etmişdir ki, bu gün paytaxt gəncliyi öz intellektual, yaradıcı və mənəvi-ideoloji yet-

Elmi-praktik konfransın davamında ulu öndərin dövlətçilik irsinin aktual məsələlərini əhatə edən məruzələr dinlənmişdir. Səbail rayonundan Xasay Vəliyev "Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda inkişaf strategiyası və iqtisadi dirçəliş", YAP Gənclər Birliyinin sədr müavini Samira Quliyevanın "İlham Əliyev Heydər Əliyev yolunun davamçısıdır", Aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayevin "Heydər Əliyev və ordu quruculuğu", Suraxanı rayonundan geoloq Murad Arzuoglu "Heydər Əliyevin dövlət neft strategiyası", AMEA-nın Fəlsəfə İnstitutu gənc alimlər şurasının sədri Tünzələ Musayevanın "Heydər Əliyev və milli təhsil konsepsiyası" kimi təqdimatlarında ümummilli liderin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən, gerçəkləşdirdiyi möhtəşəm tədbirlərdən qədirlənilməli bəhs edilmişdir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Aysən Bayramova iştirakçıların bəyanatını oxumuşdur. Konfransda səslənmiş məruzələrin və təqdimatların kitab şəklində çap olunması qərarə alınmışdır.

R.TAHİR, "Xalq qəzeti"

Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik Toplantısında təmsil olunur

Mayın 1-də Fici Respublikasının paytaxtı Suvada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci illik Toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda Azərbaycan maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mayın 5-dək davam edəcək illik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq

maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramları müzakirə edəcəklər.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippin paytaxtı Manilada yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Cenevrə Mərkəzi ilə əməkdaşlığa başlayır

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialog üzrə Cenevrə Mərkəzi (Cenevrə Mərkəzi) arasında anlaşma memorandumu imzalanıb.

tanış olublar. Xatırladaq ki, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialog üzrə Cenevrə Mərkəzi (Cenevrə Mərkəzi) Qlobal Şimal və Qlobal Cənub

Prezident Administrasiyası, Milli Məclisin İnsan hüquqları komitəsi, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi, QHT Şurası təmsilçilərinin, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzainin, müxtəlif ölkələrin səfirlik nümayəndələrinin və jurnalistlərin iştirak etdikləri mərasimdə anlaşma sənədini BAMF-in prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzaizi imzalayıblar.

Memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) insan hüquqlarının və sivilizasiyalararası əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə



bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirmək haqda qarşılıqlı razılığa gəliblər.

Sonda qonaqlar BAMF-in "Mənim kəndim, mənim vətənim" layihəsi çərçivəsində planlaşdırılan sərginin hazırlığı işləri ilə

arasında mədəniyyətlərarası, dini və sivilizasiya dialoqu vasitəsilə, eləcə də ərəb ölkələrindəki tərəfdaşların davamçılıqla təlimlər keçirilməsi insan hüquqlarının təbliğinə həsr edilmiş beynin mərkəzidir.

T.AYDINOĞLU, "Xalq qəzeti"

Vətəndaşların problemlərinin həlli dövlət siyasətinin prioritetidir

Müəhəbimiz Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Cingiz Qənizadədir

– Cingiz müəllim, aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vətəndaşların problemlərinin həlli, onların mərkəzi və yerli icra orqanlarının nümayəndələri tərəfindən qəbul edilməsi, insanlara diqqət və qayğı göstərilməsi barədə də tapşırıqlar verilib. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günə qədər insan amilini dövlət siyasətinin prioritetinə çevirib. “Xalqın birinci xidmətçisi mənim və bütün dövlət məmurları belə işləməlidir”, – deyən ölkə başçısı bununla hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməsi barədə xəbərdarlığını bildirib. Cənab Prezident keçirdiyi tədbirlərdə qətiyyətlə bildirir ki, hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, səhələrdə həmət qazanmalı, Vətənə sədaqətli olmalıdır. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələni yenidən



gündəmə gətirdi.

Dövlət başçısı müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə daim vətəndaşların problemləri ilə məşğul olmaları barədə göstəriş verdi. Dedi ki, icra hakimiyyətinin başçıları tez-tez qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər. Onlara biganə qalmamalı, şərait yaratmalı, dəstək olmalı, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, səhələrdə həmət qazanmalı, Vətənə sədaqətli olmalıdır. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələni yenidən

Prezidentin bu sözlərinin əsas hədəfi, təbii ki, dövlət məmurlarıdır. Dəfələrlə qeyd edildi ki, əgər məmur özünü xalqdan üstün tutursa, orada heç bir inkişafdan söhbət gedə bilməz. Son illər nazirlərin, komitə

sədrlərinin və digər məsul şəxslərin regionlarda qəbul keçirmələri, vətəndaşları dinləmələri, onların qarşılaşdıqları problemlərin operativ şəkildə aradan qaldırılmasına nail olmaları əhalinin dövlət başçısının ətrafında daha sıx birləşməsinə mühüm rol oynayıb. Bütün bunlar ölkə rəhbərinin insan amilinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

– Deputat seçildiyiniz 80 sayılı İmişli – Beyləqan seçki dairəsində seçicilərinizlə ardıcıl olaraq görüşlər keçirirsiniz. Dövlət başçısının insan amilinə verdiyi yüksək dəyər, bununla əlaqədar aparılan işlətlər, idarəetmə sistemində yeniliklər əhali tərəfindən necə qarşılanır?

– Mən artıq seçkilərlə 16 dəfə görüşmüşəm. Bu görüşlər hələ davam edəcək. Hər dəfə şahidi oluram ki, dövlət başçısının həyata keçirdiyi işlətlər, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar, xüsusilə, 2018-ci ildə Prezident seçildikdən sonra ilk imzaladığı ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılma-

sı ilə bağlı fərman, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam, “Fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman əhalinin sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. İnsanlar belə dövlət başçısı ilə qürur hissi keçirirlər.

– Prezident Nazirlər Kabinetinin sonuncu iclasında işlətlərin bundan sonra da davam edəcəyini bildirdi...

– İşlətlər dövlət idarəçiliyində yenilənmə ilə bərabər, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətlənib. Eyni zamanda, insanları narahat edən problemlərin, o cümlədən korruptsiyanın, rüşvətxorluğun aradan qaldırılmasında da böyük rol oynayır. Dövlət başçısının dediyi kimi, idarəetmə sahəsində işlətlərin aparılmasına böyük ehtiyac var. Bu işlətlər xalq tərəfindən də dəstəklənir və artıq öz bəhrəsini verir. Hansı problem insanları daha çox narahat edirsə, həmin məsələlər də dövlət proqramlarına salınır və qısa müddət ərzində öz həllini tapır. Nazirlər Kabinetinin iclasında da diqqətə çatdırıldı ki, regional inkişaf proqramları, əsasən, yerlərdən gələn məktublara, sifarişlərə əsasən formalaşdırılır. Ona görə də cənab Prezident qəti şəkildə bildirdi ki, mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar: “Azerbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır”.

Müəhəbənə qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Mədəniyyətlərarası dialoq sülhə, sabitliyə və əmin-amanlığa xidmət edir



(əvvəli 1-ci səhifədə)

Cənab Prezident forum haqqında deyib: “Bu forum məhz Azərbaycanda keçirilir... “Bakı prosesi”nin təməli Azərbaycanda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş və birgə keçirilmiş tədbirdə çox səmimi və açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda “Bakı bəyannaməsi” qəbul edilmişdir. İlk dəfə olaraq, bu formatda beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunmuş və bir daha bu formatda görüş keçirilmişdir. 2010-cu ildə Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Həmin Zirvə görüşünün çox böyük əhəmiyyəti olmuşdur və o toplantının müsbət nəticələrini biz bu gün də görürük.”

2011-ci ildə I Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Sonra isə hər iki ildən bir dialoq forumunun iştirakçıları Bakıya toplaşır. Artıq bu il sayca V forum keçiriləcək.

Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Bu gün Azərbaycanda bütün xalqlar, ayrı-ayrı dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. İctimai-siyasi quruluşundan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli və yaxud dini zəmində neinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Azərbaycan müstəqil bir ölkə kimi inkişaf etdiyi dövrdə belə müsbət meyillər daha da güclənəlməkdədir.

Bu gün Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktıdır. Prezident deyib: “Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar.”

Mədəniyyət Nazirliyi beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərdə bu forumla bağlı müzakirələr aparmışdır. Hələ ötən ilin noyabr ayında nazir Əbülfəs Qarayevin Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyan-

sının ali nümayəndəsi Nasir Əbdülməzi Əl-Nasir ilə görüşü zamanı bu təşkilatın dünya miqyasında həyata keçirdiyi proqramlar, xüsusilə alyansın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılmışdır. Həmin görüşdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın başladığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyi diqqətə çatdırılmışdır.

Mədəniyyət Nazirliyi aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, tədbirin əməliyyat qrupunun rəhbəri Vəlif Eyvazadənin - UNESCO Katibliyinin rəsmiləri ilə görüşü də hazırlıq işlərinin tərkib hissəsidir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə UNESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin rəhbəri Magnus Maqnesson təmsil etdiyi qurumun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm

Mən ümid edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır. Bundan sonrakı illərdə də Azərbaycanda belə tədbirlər keçiriləcək və mən tam əminəm ki, hər bir belə tədbir böyük mənə daşıyır. Sadəcə olaraq, görüşüb fikir mübadiləsi aparmaq kifayətdir ki, artıq müsbət bir impuls verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

verdiyini bildirib.

Aprelin 23-də V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumları nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırkı işləri və qarşıda duran vəzifələr haqqında danışıb. Bildirib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanla keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Ə. Qarayev vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsas qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanların və qrupların arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün global platformaya çevrilib: “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peruya kimi dövlətlərin təmsilçiləri iştirak edəcəklər. Ümumilikdə

beşinci foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr qoşulacaqlar. Bir çox ölkələr xarici işlər və mədəniyyət nazirləri, parlament sədriləri səviyyəsində təmsil olunacaqdır.

Qeyd edək ki, 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyi yaratmaq və müxtəlif icmalarda zərəkətiliyə və ayrı-seçkililiyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan layəqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektor təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsinin hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

V Mədəniyyətlərarası Dialoq Forumunun da dünyanı narahat edən problemlərin müzakirəsinə geniş meydan açacağı şübhəsizdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”



şöbələsinin əlaqələndiricisi Fəthi Mənsuri Yeni Zelandiyada, Şri-Lankada törədilən terror aktları barədə danışıb. Bildirib ki, bu hadisələr əksər hallarda dini savadsızlıq səbəbindən baş verir. O, həmçinin dinlərarası dialoqun olmasının bu kimi xoşagəlməz halların baş vermesində rolunu qeyd edib. Dünya dinlərarası dialoqun qurulması istiqamətində görülən işlərdən danışan BMT-nin din və

inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kəram bu sahədə müəyyən uğurlara nail olmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Əlavə edib ki, son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlərdə görüləli olduğunu bir daha təsdiq edir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edir.

İslahatlar sosial-iqtisadi məqsədləri reallaşdırır

Son 16 ildə Prezident İlham Əliyev Azərbaycanda praqmatik və realist siyasət yürüdü, müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb.



Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb. Dövlət başçısının hesabat dövründə ölkə iqtisadiyyatında, eləcə də qeyri-neft sektorunda, habelə sosial sahədə əldə edilən müsbət nəticələrə bağlı fikirləri diqqətə çatdırılıb. Bununla əlaqədar əvvəlcə bir məqamı xatırlatmaq istərdim. Bu, möhtərəm Prezident tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən böyük diqqət və qayğı ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin ən ağır vaxtlarda dəfələrlə onların yanında olduğunun şahidi olmuşuq. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri mərkəzi və yerli icra hakimiyyəti orqanları nümayəndələrindən də bunu tələb etdi, insanlara daim qayğı göstərmələrinin, vətəndaşların yanında olmalarının zəruriliyini bildirdi. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə insanların problemləri ilə daim məşğul olmaları barədə göstəriş verdi. İcra başçılarının vətəndaşların problemlərinə biganə qalmamalarını, onlara dəstək olmalarını, kömək göstərmələrinə tövsiyə etdi. Prezident iclasda iqtisadi sahədə aparılan siyasətin müsbət rəqəmlərlə nəzərə çarpdığını da diqqətə çarpdırdı. Bildirdi ki, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb: “Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir”.

Ölkə rəhbəri hesabat dövründə ümumi daxili

məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz, kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin isə 5,5 faiz artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyulduğunu vurğulayıb. Bu isə hazırda iqtisadi cəhətdən tam müstəqil olmaq Azərbaycana siyasi müstəvidə də tam sərbəst davranmağa və öz haqqını tanımaq uğrunda heç kimdən çəkinmədən konkret siyasət sərgiləməyə imkan verir. Bu gün dünya siyasət meydanında gedən ikili standartlar fonunda Dağlıq Qarabağ kimi ağırli məsələnin həllində cənab İlham Əliyevin apardığı düşünülmüş xarici siyasətin məntiqi nəticəsi açıq-aydın nəzərə çarpır. Məhz bu siyasət Dağlıq Qarabağ probleminə Ermənistan kimi işğalçı bir ölkənin beynəlxalq aləmdə mövqelərini gündə-günə zəiflədir. Bu, həm də ona görə mümkündür ola bilər ki, Azərbaycanın iqtisadi dayaqları kifayət qədər möhkəmdir və gətdikcə daha da güclənir.

Azərbaycan hazırda bölgənin ən böyük transmilli layihələrinin müəllifi və baş iştirakçısıdır. Ötən il Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində

“Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azerspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıt polipropilen müəssisəsinin, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi bu sırada dayanan layihələndir. Bu təşəbbüslər on illər boyu ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, bu ilin növbəti aylarında da Azərbaycan iqtisadiyyatı daha sürətli inkişaf yolu ilə irəliləyəcək. İqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafı prioritet təşkil edəcək. Başlıca hədəf isə ixracı əvəzləyəcək yerli istehsalın həcmnin artırılmasından və qeyri-neft sektorundan ixracın həcmnin əhəmiyyətli dərəcədə yüksəldilməsinin təmin olunmasından ibarət olacaq.

Ölkəmiz hazırda regionda həyata keçirilən global enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvi, professor

Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcək

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münafiqşəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet sahifəsi üzərindən canlı yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 1-də Bakı Konqres Mərkəzində forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vəlif Eyvazadə deyib.

O bildirib ki, tədbirin təşkilatçıları Azərbaycan hökuməti, Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur.

Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar

və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

Bildirilib ki, forum üzrə istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan layəqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektor təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsinin hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Mətbuat konfransında çıxış edən Koveni Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru Mayk Hardi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva, UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Ann-Belinda Preys və İSESCO-nun xoşməramlı səfiri, İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavi-cini “Bakı prosesi”nin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan hökumətinə belə bir forumun təşkilinə görə minnətdarlıqlarını bildirib.

Sonda jurnalistləri maraqlandıran suallara cavablandırılıb.

Təbii qaz üzrə artırılmış limit necə tətbiq olunacaq?

Tarif Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, artıq bu güzəştədən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan çox abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünükdə dövlət tərəfindən qarşılanacaq.

Artırılmış limitin tətbiqinə gəlincə, qeyd edək ki, hesablaşma bu il yanvarın 1-dən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək. Tutaq ki, abonent mayın 1-dək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq növbəti humanist addım atılıb. Dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötürsə, yeni limitdəki olan hissə – 500 qəpikə qədər hesablaşmalarda nəzərə alınacaq.

Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kubmetr) çox təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1

kubmetr x 20 qəpik olmaqla həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır.

Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.

Vətəndaşların rifahının təmin edilməsi ön planda



Hazırkı tarixi inkişaf mərhələsində elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi:

“Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın

daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşmış və bu, Azərbaycanda indiyə qədər həyata keçirilən iqtisadi siyasət sayəsində mümkün

olub. Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi

inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün əlimizdən gələni edirik”.

H.Babaoğlu əlavə edib ki, bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir: “Dolayısıyla, biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ön planda gələcəyinə şahid olacağıq. Ancaq şübhəsiz

ki, növbəti mərhələdə bezi məsələlərin də prioritet təşkil edəcəyini gözlədi edə bilərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. kimi çoxsaylı istiqamətlər daxildir ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətə yeni mərhələsinə təmin edəcək. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımlar edilməsi, sosial problemlərin səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritet istiqamətlər də daim diqqət mərkəzində olacaq”.

“Bakı Forumu bizim üçün önəmlidir”

Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz I paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyər. Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq ekspert qrupunun rəhbəri, Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi bildirib ki, forumda, həmçinin gənclərdən nələr öyrənmə bilməyin yollarından da söhbət açılacaq:



“Eyni zamanda panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki miqrasiya mövzuları gündəmdədir. Biz bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Ona görə də, Bakı forumu bizim üçün önəmlidir”.

Qeyd edək ki, bu gün Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 105 ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet sahifəsi üzərindən canlı yayımlanacaq.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur.

“Xalq qəzeti”

Döyüş atışlı taktiki təlimlər başlayıb



Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, təlimin əsas məqsədi qərarqahların müstəqil planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.



Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.

Təlim mayın 3-dək davam edəcək.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”



Daşqınlara görə 12 mindən çox insan təxliyə olunub



Kanadanın Kvebek, Nyu-Bransuik və Ontariyo vilayətlərində 12 mindən çox insan daşqınlara görə evlərini tərk edib. Kvebekdə çayların daşmasına görə 10 mindən çox insan təxliyə edilib. Vilayətdə 6,7 mindən çox evi basıb, 3,4 min ev isə suyun əhatəsində qalıb.

Nyu-Bransuik vilayətində 9,2 min, Ontarioda isə mindən çox ev daşqından zərər çəkib. Ontarioda Ottava çayı məcrasından çıxdıqdan sonra yerli hakimiyyət orqanları Şodyer-Fols dairəvi bəndinin şlüzlərini açmağı qərara alıb. Nəticədə Şodyer nəqliyyat körpüsünü və ətrafdakı evləri də su basıb.

Təbii fəlakət zonasına Kanada Silahlı Qüvvələrinin 2,5 mindən çox hərbiçisi cəlb olunub. Onlar könüllülərlə birgə çay sahilləri boyu bəndlər quraşdırırlar.

“Xalq qəzeti”

Sahibkarlara 4 aya 34,3 milyon manat güzəştli kredit

Onun sözlərinə görə, eyni zamanda indiyədək 35 min 800 -dən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu hesabla 166 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

Nazir müavini qeyd edib ki, 2019-cu ilin ötən dövrü ərzində 233 sahibkara 34,3 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, investisiya təşviqi sənədi



sahibkarlara bir çox vergi və gömrük güzəştləri əldə etməyə, o cümlədən 7 il müddətinə gömrük rüsumundan, əmlak və torpaq vergisindən azad olmağa imkan yaradır.

“Xalq qəzeti”



Ermenistanda Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə erməni cəmiyyəti müəyyən real dəyişikliklərə ümid edirdi. Proseslər göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi realıqı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münakaşesinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münakaşənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası gətirdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Həmin aspektdə münakaşənin həlli məsələləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Faktların təhrifi: kazimirovların zavallı durumu və reallıqlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münakaşəsinin danışıqlar yolu ilə həll edilməsi perspektivi ilə bağlı ekspertlərin analizləri davam edir. Nikol Paşinyanın Dağlıq Qarabağdakı terrorçu-separatçıları ilə müzakirələrdə müstəqil tərəf kimi iştirak etməsi məsələsinin gündəmə gətirməsi ilə bir sıra çətinliklər meydana çıxmışdı. Ancaq Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli, beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların sənədlərinə əsaslanan mövqeyi sayəsində Ermənistanın bu süni höqqası baş tutmadı. Təbii ki, bundan Ermənistanın yeni hökuməti çox pis vəziyyətə düşdü. Onandan çıxmaq üçün də müəyyən manevrlər etməkdədir.

İndi maraqlı bir mərhələ başlayıb. Konkret olaraq, beynəlxalq ictimaiyyət N.Paşinyanın bu absurd, qərəzli, birtərəfli, Ermənistanın təcavüzkarlığına haqq qazandırmağa xidmət edən “teklifi” qiymətləndirməkdədir. Rusiyada, Avropada, ABŞ-da ekspertlər və siyasətçilər həmin mövzu ilə bağlı fikirlərini ifadə edirlər. Onların hamısını bir məqam birləşdirir: danışıqların formatını dəyişmək mümkün deyildir! Ancaq təəccüblüdür ki, bəzi

“siyasətçilər” və “ekspertlər” təcavüzkarın bu təklifinə haqq qazandırmamağa cəhd edirlər. Onlardan biri də ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərindən olan Vladimir Kazimirovdur. Bu şəxs “Regnum”-da dərc etdirdiyi məqalədə münakaşənin həllində “dq”-in iştirak edib-etməməli olması ilə bağlı fikir bildirməyə cəhd edir.

Faktları təhrif etməklə V.Kazimirov həm erməni işğalına haqq qazandırmağa çalışır, həm də Dağlıq Qarabağdakı xunta rejiminin danışıqlarda iştirak etməsinin zəruri olduğu haqqında sərəmsə təzislər irəli sürür. Bu zaman, o, həttə adi diplomatik etikətdən belə kənara çıxaraq, Azərbaycanın işğala qarşı savaş aparmasını “aqrəssiya” adlandırmağa cəhd edir.

Daha qəribəsi odur ki, özünü təcrübəli diplomat hesab edən V.Kazimirov adi gözlə görülməyən qərəz nümayiş etdirir, sənədlərin məzmununu təhrif edib çox yanlış nəticələr çıxarır. Bütün bu məqamlar haqqında Azərbaycan parlamentinin deputatı Mixail Zabelin “Regnum”-da dərc olunan məqaləsində aydın məntiqə ilə sadə dillə yazaraq V.Kazimirovun süni məntiqini, faktları təhrif etməsini və çıxardığı nəticələrin realılığa uyğun olmadığını sübut edib.

Başqa bir maraqlı fakt da

Erməni siyasi şüuru reallıq hissini itirib



N.Paşinyanın Rusiya mətbuatına Ermənistan-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə Ermənistan-Azərbaycan münakaşəsinə toxunaraq, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı məsələsinə yenə də qabartmağa çalışmışdır. Bağ nazir məntiqinə görə, “Dağlıq Qarabağ xalqının iştirakı olmadan münakaşəni necə həll etmək olar?”. Ancaq bu ifadə altında yalnız Azərbaycanın həmin bölgəsində qanunsuz qurum yaranadan bir qrup separatçıları nəzərdə tutması nəinki müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini istisna etmir. Lakin rəsmi İrəvanın işğal faktının üstündən sükkutla keçərək, “Arsax” adı altında yalnız bölgədə məskunlaşmış terrorçu-separatçıları nəzərdə tutması nəinki beynəlxalq hüquqa, heç adi etik qaydalara belə uyğun deyil.

Belə ikiüzlülük və yalançılıqla ən kiçik münakaşəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münakaşənin məqamdan başlayıb. Bu səbəbdən onun həllinə işğalçıların zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamalıdır. Yalnız bundan sonra

digər məsələləri müzakirə etmək mümkündür. İşğal ərazisindən aqrəssurun çıxmadığı halda hansısa həll variantından danışmaq imkansızdır. Bu nəticə Madrid prinsiplərindən, Helsinki Yekun Aktının məddələrindən, BMT-nin və digər beynəlxalq təşkilatların münakaşə ilə bağlı qəbul etdikləri sənədlərdən birbaşa irəli gəlir.

Ədalətin bərpası: sadə həqiqətlərin qəbul edilməsi şərti

Deməli, N.Paşinyanın başlanğıc kimi təqdim etməyə çalışdığı vəziyyət realılıqda işğalın son mənzərəsidir və bu mənadə dəyişməlidir. Həmin dəyişiklikdən sonra yaranacaq mənzərə başlanğıcdır. Təcavüzün nəticəsini qanuniləşdirmək müzakirələrin məqsədi ola bilməz. Əksinə, həmin nəticələrin aradan qaldırılması əsas məqsəddir. Ona çatandan sonra barış və ya sülhdən danışmaq mümkündür.

Bütün bunlar Ermənistanın münakaşənin həlli ilə bağlı hazırda tutduğu mövqə barədə müəyyən təsəvvür əldə etməyə imkan yaradır. Hər şeydən öncə, bir daha aydın olur ki, rəsmi İrəvan problemə səmimi yanaşmır. Ermənistanın sosial-iqtisadi vəziyyətinin bərbad olaraq qalması və yeni

hakimiyyətin real addım ata bilməməsi ictimai rəyi başqa məsələlərə yönəltməyi tələb edir. Maraqlıdır ki, bu barədə N.Paşinyandan müsahibə götürən erməni jurnalist açıq deyib.

Konkret olaraq jurnalist “Ermənistanla parlaq layihələr həyata keçirmək üçün sərmayələr çatışmır” kontekstində sual verir. N.Paşinyan isə bunun belə olmadığını sübut etmək üçün heç bir konkret nümunə gətirə bilmir. O, ümumi bələğətli ifadələr işlədir, lakin “bu qədər sərmayə və bu layihə” fikri yoxdur. Çünki realılıqda Ermənistanı iri sərmayə qoyan yoxdur və bu kvaziölkənin heç bir dəyərli layihəsi yoxdur. Təbii ki, belə bir vəziyyət insanlarda indiki hakimiyyətə inamsızlıq artırır. Bu səbəbdən də N.Paşinyan iqtisadiyyatda edə bilmədiyi populizmi münakaşə ilə bağlı etməyə cəhd göstərir.

Ancaq onun bu sferada manevr imkanları çox məhduddur. Rusiya, Avropa və ABŞ ekspert dairələrində rəsmi İrəvanın absurd mövqeyi haqqında açıq yazırlar. Müəllif aydın ifadə edir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək əvəzinə müxtəlif bəhanələr uydurur, bununla da problemin sülh yolu ilə həllinə ciddi zərbə vurur. Məsələ danışıqlar formatının dəyişməsi ilə deyil, Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazisindən

çıxması ilə həll oluna bilər.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkəlməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz höqqabazlığı etsə də, ondan indiki hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formata ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərdən çıxmasından ibarətdir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edərsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dem vur və ya başqa tarixi “faktlar” gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan gətirməlidir, vəssalam!

Belə çıxır ki, münakaşənin hələ də həll edilməməsinin başlıca səbəbi Ermənistanın yuxarıda vurğulanan sadə bir həqiqəti dərk edə bilməməsi ilə birbaşa bağlıdır. Bu aspektdə erməni siyasi şüurunun nadanlılığı davam etdiyi müddətdə problemin həllindən real olaraq bəhs etmək çox çətindir. Qalır bir yol: Ermənistanın havadarları güc təbiiq edərək işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdır. Bunun isə ehtimalı azdır. Onda Azərbaycan Ordusu işğalçıları ərazilərimizdən çıxarmalı olacaqdır!

NEWTIMES.AZ



“Qala Hayat” sığorta şirkətinin yeni ofisinin rəsmi açılışı olub

Dünən “Qala Hayat” sığorta şirkətinin Bakının Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında yerləşən yeni ofisinin rəsmi açılış mərasimi olub. Mərasimdə yerli media nümayəndələri ilə yanaşı müxtəlif təşkilat və şirkətlərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Daha sonra media nümayəndələri yeni ofisdə müştərilər və işçilər üçün yaradılmış şəraitə tanış olublar.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquliyev bildirib ki, yeni ofisə köçməkdə əsas məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, eləcə də

məhsulların müştərilərə əlçatanlığını təmin etməkdir. Ofisin yeni ünvana köçməsi də məhz bu sahədə görülmə işlərdən biridir ki, müştərilər həftənin 5 günü şəhər saat 09:00-dan 18:00-dək yeni ofisimizə yaxınlaşmaqla həyat sığortası məhsulları barədə ətraflı məlumat əldə edə bilərlər. Qeyd olunub ki, “Qala Hayat”-da müştərilərə həyat sığortası ilə yanaşı “Qala Sığorta” şirkətinin məhsulları da təqdim edilir.

Xatırladaq ki, müştərilərinə daha da yaxın olmağı əsas prioritet seçən “Qala Hayat” yalnız Bakıda deyil, şirkətin bölgələrdə yerləşən xidmət şəbəkəsi



əməkdaşlar üçün yüksək səviyyəli iş şəraiti yaratmaqdır.

E. Hüseynquliyev əlavə edib ki, “Qala Hayat” şirkətinin əsas prioritet istiqamətlərdən biri həyat sığortası məhsulları barədə əhalini maarifləndirməklə yanaşı, bu

vasitəsilə də vətəndaşlara həyat sığortası xidmətləri təklif edir. Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Hayat” 2010-cu ildən fəaliyyətə başlayıb.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Hərbiyönümlü QHT rəhbərləri rektorla görüşüblər

□ **Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsəninin təşəbbüsü ilə hərbiyönümlü QHT-lər - Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmməd Hüseyn Səriyev, sədr müavini Həsən Əmirov, İdarə Heyətinin üzvləri - polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov, polkovnik, “Azərbaycan Bayrağı” ordenli Hikmət Ağayev, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, Əfqanıstan Mühəribəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Valiyev və Vətən Mühəribəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovlə görüş keçiriblər.**

Görüşdə QHT rəhbərləri universitetdə aparılan genişmiqyaslı islahatları dəstəklədiklərini, bu işlərin bütün ali təhsil ocaqlarında davam etdirilməsini arzuladıqlarını bildiriblər.

Görüşdə müəmmadi birgə tədbirlərin keçirilməsi ilə bağlı

iş planı hazırlanıb. Pedaqoji Universitetin Azərbaycan üçün çox əhəmiyyətli olduğu vurğulanıb.

Azərbaycanın ilk ali məktəblərindən olan Pedaqoji Universitetin böyük kollektivinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 17



mindən artıq tələbənin təhsil aldığı ali məktəbdə 2500-ə qədər müəllim və texniki heyət çalışır.

Görüşün müzakirə mövzusunun əsasını universitetin məzunu olan şəhidlərin, Milli qəhrəmanların anım tədbirlərinin keçirilməsi, Qarabağ müharibəsi qaziləri ilə görüşlərin təşkili, gənclərə onların həyat yolu haqqında məlumat vermək təşkil edib.

Tələbələr tez-tez hərbi hissələri ziyarət etmələri, əsgərlərin xidməti ilə tanış olmaları üçün görüşlərin təşkili nəzərdə tutulub.

Sonda rektor Cəfər Cəfərov Vətən Mühəribəsi Veteranları Birliyinin təsis etdiyi “Milli Ordunun 100 illik yubileyi” medalı ilə təltif edilib.

“Xalq qəzeti”

Alman dili müəllimləri üçün seminar

Bakı Slavyan Universitetinin alman filologiyası kafedrasının təşkilatçılığı ilə universitetin və onun nəzdində fəaliyyət göstərən Məktəb-Lisəy Kompleksinin alman dili müəllimləri üçün Avstriyanın ölkəmizdəki səfirliyinin nəzdində fəaliyyət göstərən OEAD-ın (Avstriya Akademik Mübadilə Xidməti) müəllimi və Avstriya kitabxanasının əməkdaşı Ştefani Matser tərəfindən “Kompüterdə istifadə etməklə keçirilən dərslərdə ortaya çıxan problemlər” mövzusunda ixtisasartırma seminarı keçirilib.



PETRA layihəsi çərçivəsində keçirilmiş kursda müəllimlərə tədris zamanı müasir informativ texnologiyaların istifadə edilməsi və dərsi daha səmərəli və interaktiv üsullarla tələbə və şagirdlərə aşılamaq barədə məlumat verib və müəllimləri maraqlandıran aktual məsələlər müzakirə edilib. BSU-nun alman filologiyası kafedrasının müdiri, professor Sevinc Rzaeva bildirib ki, müəmmadi olaraq, il ərzində müəllimlər üçün bu cür kurs və təlimlər keçirilir. Bu, pedaqoji heyətin bilik və təcrübəsinin daha da artmasında, eləcə də yeniliklərlə tanış olmasında mühüm rol oynayır. Bu

dəfəki kursda 19 nəfərin iştirak etdiyini bildiran professor kursda müəllimlərlə yanaşı, gələcəyin pedaqoqları olan magistr tələbələrindən də iştirak etdiyini vurğulayıb.

BSU-nun alman filologiyası kafedrasının dosenti Telman Kazimov çalışdığı universitetdə bu cür seminar və görüşlərin ənənəvi olduğunu bildirib. Qeyd edib ki, hərtərəfli biliyə və geniş dünyagörüşə malik, xarici dilləri mükəmməl bilməmiş tələbələr hazırlamaq üçün müəllimlər də müəmmadi, öz üzərlərində çalışır, bu cür seminarlardan bəhrələnilir. Telman Kazimov, ixtisasartırma seminarlarının xaricdən

dəvət edilmiş ekspertlər tərəfindən keçirilməsini təqdir edib və bildirib ki, alman dili üzrə gənc mütəxəssislərin hazırlanmasında bu cür layihələrin rolu əvəzsizdir.

Seminarın aparıcısı, avstriyalı ekspert Ştefani Matser bu cür seminarların əhəmiyyətini vurğulayıb və Azərbaycanda alman dilinə maraqlardan məmnun olduğunu dilə gətirib.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim edilib.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

“Goranboy Tikinti – Quraşdırma” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da “Goranboy Tikinti - Quraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2018-ci il üçün illik hesabatı və hesabatın təsdiqi.
2. Təşkilatı məsələlər (müşahidə şurasının, idarə heyətinin və müfəttişin seçilməsi).
Yığıncaq cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir. Telefon-050-745-33-19. Ünvan-Goranboy şəhəri, V.Bayramov küçəsi 13.

Direktorlar şurası

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 lotdan ibarət açıq tenderin nəticələrinə əsasən lot-5. İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması üçün “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, lot-8. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satın alınması üçün isə “Evrodizayn” Qapalı Səhmdar Cəmiyyəti qalib olmuşdur.

Qalib şirkətlərlə 2019-cu il aprelin 29-da müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

“Xətai Təchizat “ASC-nin 2018-ci il dekabrın 31-nə Maliyyə Hesabatı

	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Qeyri-maddi aktivlər		
Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər)	45228,00	48153,00
Daşınmaz əmlakla investisiyalar		
Bioloji aktivlər		
Təbii sərvətlər		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təxira salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Sair uzunmüddətli maliyyə aktivləri (gələcək dövrün xərcləri)		
Sair uzunmüddətli aktivlər (zərər)		
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR	45228,00	48153,00
Qısamüddətli aktivlər		
Ehtiyatlar		
Debitor borcları (vergilər üzrə)	51883,00	34844,00
Pul vəsaitləri və onların ekvivalentləri	555,00	2513,00
Sair qısamüddətli maliyyə aktivləri		
Sair qısamüddətli aktivlər		7535,00
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR	52438,00	44892,00
CƏMI AKTİVLƏR	97666,00	93045,00
Kapital və öhdəliklər		
Kapital		
Ödənilmiş nominal (nizamnamə) kapital	62322,00	62322,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		
CƏMI KAPİTAL	62322,00	62322,00
Uzunmüddətli öhdəliklər		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxira salınmış vergi öhdəlikləri		
Uzunmüddətli kreditör borcları		
Sair uzunmüddətli öhdəliklər		
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		
Qısamüddətli öhdəliklər		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər (bank krediti)		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər (avanslar)		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	1763,00	1978,00
Qısamüddətli kreditör borcları		
Digər öhdəliklər	33581,00	28745,00
CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR	35344,00	30723,00
CƏMI ÖHDƏLİKLƏR	35344,00	30723,00
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	97666,00	93045,00

<i>Manfaat və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)</i>	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
Bölmələrin, maddələrin adları		
Əsas əməliyyat gəliri	77473,00	89987,00
Satışın maya dəyəri		(20875,00)
Ümumi mənfəət		69111,08
Sair əməliyyat gəlirləri		
Kommersiya xərcləri (mal material)		
İnzibati xərclər	(81109,00)	(41526,00)
Sair əməliyyat xərcləri		(18133,29)
Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)		
Əməliyyat mənfəəti (zərəri)	(3636,00)	9452,69
Maliyyə gəliri		
Maliyyə xərcləri		
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay		
Vergiqoymadan əvvəl mənfəət (zərər)	(3636,00)	9452,69
Mənfəət vergisi	0	(1892,52)
Hesabat dövründə xalis mənfəət (zərər)	(3636,00)	7567,17
Hər səhm üzrə mənfəət		
Azaldılmış hər səhm üzrə mənfəət		

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Xətai Təchizat” ASC-nin idarə edilməsində cavabdeh olan səlahiyyətli şəxslərə

Rəy

Bizim fikrimizdə, əlavə edilən maliyyə hesabatları şirkətin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini bütün əhəmiyyətli aspektlər baxımından Milli Məhsabat Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Şirkətin maliyyə hesabatlarına aşağıdakılar daxildir:
• 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabat;
• həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər haqqında hesabat;
• əsas uçot siyasətlərinin qısa xülasəsi, digər izahedici məlumatlar daxil olmaqla maliyyə hesabatları ilə bağlı qeydlər.

Rey üçün əsas

Biz auditin Milli Məhsabat Uçotu Standartlarına uyğun aparmışıq. Bizcə əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Milli Məhsabat Uçotu Standartlarına uyğun hazırlanmasına və düzgün təqdim edilməsinə, həmçinin firmanın gəlir və ya sahə üzündən əhəmiyyətli təhrirlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin fikrinə zəruri olan daxil məlumatlara görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə ray bildirir. Biz auditin Milli Məhsabat Uçotu Standartlarına uyğun aparmışıq. Həmin standartlar bizdən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməyində kifayət qədər əmin olmaq tərzində həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxil nəzarət sisteminin samarlılığına dair ray bildirir. Seçilmiş prosedurların auditorun mülahizəsindən, eləcə də firmanın gəlir və ya sahə natiçəsində

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

malların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Digər maşın və avadanlıq maddəsi üzrə malların satın alınması.

Maraqlananlar 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN-1700007431
Bank- DXA
Kod-210005
VÖEN- 1401555071
M/h-AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZZ2
H/h-AZ28CTRE00000000000004138316
Fond-7, büdcə təsnifatı kodu- 142340.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Məlgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün açığıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
- tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə

olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- malgöndərənlər (podratçı) haqqında tələb olunan sənədlər:

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat.

Məlgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 21 may 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikitəq bağlanmış zərfdə 3 iyun 2019-cu il saat 17.00 –dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 4 iyun 2019-cu il saat 11.00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.

Açıqlıqda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

“Azercell” “İKT-də qızlar günü” münasibətilə keçirilən tədbirə dəstək oldu

Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən aprel ayının sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar günü” kimi qeyd olunur. Bu qadınların İKT (informasiya kommunikasiya texnologiyaları) sahəsində rolunun artırılmasına dəstək məqsədi daşıyır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xanımları bu sahədə təhsil almağa təşviq etmək, mövcud karyera perspektivlərini vurğulamaq üçün silsilə tədbirlər təşkil edib. Şamaxı Rayon İcra Hakimiyyəti, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALS”, “STEP IT Academy” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilatı dəstəyi ilə ilk tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib. 70-dək məktəbli qızın iştirak

etdiyi tədbirdə informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanlarından bəhs olunub.

Eyni zamanda bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “Chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” adlı təlim keçirilib. “İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexni-

kanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.



“Xalq qəzeti”

“Astara Çay-1” ASC səhmdarlarının nəzərinə!

“Astara Çay-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 18 iyun 2019-cu il saat 10.30-da keçiriləcəkdir. Gündəlikdəki məsələlər:
• Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.
• Digər məsələlər.
Ünvan- Astara rayonu, Kijəbə qəsəbəsi .
Telefon-050-319-25-89.

İdarə heyəti

“İmişli Mehmanxana” ASC səhmdarlarının nəzərinə!

“İmişli Mehmanxana” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 22 iyun 2019-cu il saat 10.00-da keçiriləcəkdir. Gündəlikdəki məsələlər:
• Cəmiyyətin 2018-ci ilin fəaliyyətinə dair hesabat.
Ünvan- İmişli şəhəri, H.Aslanov küçəsi 12.
Əlaqə telefonu- 051 – 376 – 36 – 44 .

İdarə heyəti

Binəqədi Rayon İcra Hakimiyyəti

2 lot üzrə nəqliyyat vasitələrinin (lot -1) və xüsusi texnikanın (lot-2) satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
-sətinəlmə müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
-maliyyə durumu qənaətbəxş olmalı;
-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə şəraitinə malik olmalı;
-vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri ödəməlidir.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 (bir yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan əldə edə bilərlər.

İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti.

Əlaqələndirici şəxs-Yəhya Əliyev, telefon - 562-48-32 (daxili - 526)

Bank rekvizitləri:
Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944
SWIFT- CTREAZZ2

Alan- Binəqədi Rayon İcra Hakimiyyəti
VÖEN-1000323341
H/h- AZ77CTRE00000000000002517631
Ödənişin təyinatı mütləq göstərilməlidir!
XHKh -2517631, büdcə səviyyəsinin kodu - 7y, iqtisadi təsnifat-142340

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrə çıxarış və s.) surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlardan arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 1(bir) faizi həcmində təklifin təminatı;

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 3 iyun 2019-cu il saat 17.00-a qədər Binəqədi Rayon İcra Hakimiyyətinə (ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklif zərfləri 4 iyun 2019-cu il saat 11.30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender təklifinin qüvvədə olma müddəti tender prosedurunun başlandığı gündən sonra ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü) qox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir.

Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Dillər Universiteti boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası	dosent – 0,5 ştat
2. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər	baş müəllim – 3,5 ştat
3. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyatı	professor – 0,5 ştat, dosent – 2 ştat
4. İngilis dilinin leksikologiyası və üslubiyatı-1	baş müəllim – 1 ştat
5. İngilis dilinin leksikologiyası və üslubiyatı-2	baş müəllim – 1 ştat
6. İngilis dilinin grammatikası	baş müəllim – 1 ştat
7. Tercümə fakültəsi nəzdində xarici dillər	baş müəllim – 4 ştat
8. Təhsil fakültəsi nəzdində xarici dillər	baş müəllim – 2 ştat
9. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası	baş müəllim – 1 ştat
10. Təlimdə innovasiyalar	baş müəllim – 0,5 ştat
11. Ümumi dilçilik	Filologiya üzrə fəlsəfə doktoru müəllim – 0,5 ştat
12. Azərbaycan ədəbiyyatı	dosent – 1 ştat
13. Mülki müdafiə və tibbi biliklərin əsasları	baş müəllim – 1 ştat
14. İnformasiya texnologiyaları	dosent – 1 ştat

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikası Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli, 401 sayılı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.

Bakı şəhəri, AZ1014, R.Bəhbudov küçəsi 134. Telefon- 441-22-78 (daxili-230), 441-22-79 (daxili -230).

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənavi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının nəzərinə!

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 15 iyun 2019-cu il saat 10.30-da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
• Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.
• Digər məsələlər.

Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir. Ünvan- Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 3-cü kəsişmə küçəsi.

Əlaqə telefonu- 051 – 306 – 66 – 98.

“Qəçrəş” ASC səhmdarlarının nəzərinə!

“Qəçrəş” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 15 iyun 2019-cu il saat 14.00-da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər :

1. Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.

2. Digər məsələlər.

Ünvan- Quba rayonu, Qəçrəş kəndi.

Telefon- 050-311-86-06.

B İ L D İ R İ Ş

“Xalq qəzeti” nin 5 aprel 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

“Wilo” markalı nasoslara illik texniki baxışın keçirilməsi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.

Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 7 may 2019-cu il saat 17.00-dan gec

olmamaq şərtlə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən

müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 8 may 2019-cu il saat 16.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

“Zipline” əyləncə növü üçün təhlükəsizlik vasitələrinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 6 may 2019-cu il saat 17.00-dan gec

olmamaq şərtlə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən

müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 7 may 2019-cu il saat 16.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına cəmiyyətin müəssisə və təşkilatlarında yanğınsöndürmə balonlarının təkrar doldurulması xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkil

şöbəsinə (əlaqələndirici şəxs- şöbə rəisi Nicat Abdullazizova, telefon- 431 47 67/1035 və Tural Rzaevə, 431 47 67/2266) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 6 may 2019-cu il saat

12.00-dan gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 7 may 2019-cu il saat 16.00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası



ABS

Miqrasiya ilə bağlı yeni fərman



Prezident Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, sığınacaq müraciətlərinə 180 gün ərzində cavab verilməli, rədd cavabı alan miqrantlar ölkədən çıxarılmalıdır. Bundan başqa, sığınacaq üçün müraciətlər bütün hallarda ödənişli olmalıdır. Qeyd edilir ki, iş üçün icazə almazdan əvvəl müvəqqəti yaşama hüququ əldə etmək vacibdir. Qeyri-qanuni icazə əldə edənlərin sığınacaqqla bağlı müraciətləri qəbul edilməyəcək.

Məlumatı BBC yayıb.

“Facebook”un dizaynı dəyişir



“Facebook” şirkətinin təsisçisi Mark Zukerberg “F8” proqram tərtibatçıları konfransında sosial şəbəkənin yeni dizaynını təqdim edib. Yeniliklər “Facebook”un xarici görünüşü ilə yanaşı, onun funksionallığına da aiddir. Tərtibatçılar tərəfindən “FB5” adlandırılan yeni dizaynda

ən nəzərəcarpacaq yenilik isə “Facebook”un göy rəngdən imtina etməsidir.

Xəbəri “Rambler.ru” verib.

Kanada

Dünyanın ən gözəl pulu

Kanadanın 10 dollarlıq əskinası 2018-ci il üzrə dünyanın ən gözəl kağız pul nişanı müsabiqəsinin qalibi elan edilib. Bildirilir ki, buna Beynəlxalq Banknot Cəmiyyətinin (IBNS) münsiflər heyəti qərar verib. IBNS-in saytında bildirilib ki, ötən il dünyada 150-dən çox yeni pul çap edilib. Onların yalnız 10 faizi müsabiqədə iştirak üçün tələb olunan dizayna malik olub.

Məlumatı “Bloomberg” yayıb.

İsveçrə

Buzlaqlar kiçilir



Son illər global istiləşmə nəticəsində Yer kürəsinin buz örtüyü sürətlə əriməyə başlayıb. İsveçrənin Sürix Universiteti nəzdindəki buzlaqların monitorinqi üzrə beynəlxalq mərkəzin məlumatına görə Yeni Zelandiyadakı Frans-losif buzlağının ölçüləri 800 metr azalıb.

Mərkəzin professoru Mixael Sempin sözlərinə görə, buzlaqların əriməsinə global istiləşmə və okeanlarda suyun səviyyəsinin qalxması səbəb olur.

Məlumatı “Euronews” yayıb.

İspaniya

Messi ordenlə təltif edilib

“Barselona” futbol klubunun futbolçusu Lionel Messi ordenə layiq görülüb. Argentinalı hücumçu Kataloniya hökuməti tərəfindən “Müqəddəs Jordi Xaçı” ordeni ilə təltif olunub. Qeyd edək ki, bu mükafat 1981-ci ildən etibarən hər il mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət edən şəxslərə verilir.

Xəbəri “Eurosport” verib.



Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Rəsmi Tripoli ABŞ-ın mövqeyindən narazıdır

ABŞ-ın Liviya böhranı ilə bağlı dəqiq mövqeyi yoxdur. Bu barədə “Vaşinqton Post”-a müsahibəsində Liviya Ali Dövlət Şurasının sədri Xalid əl-Mişri bəyan edib. Məlumatı “Anadolu” agentliyi yayıb.

Dövlət Şurası sədrinin sözlərinə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo feldmarşal Xəlifə Həftərin öz qoşunlarını Tripolidən geri çəkəməsinə tələb etsə də, Vaşinqtonun gözləmə mövqeyində olduğu müşahidə edilir. “Bəlkə də bu, ona görədir ki, Ağ evlə Dövlət Departamenti arasında Liviyada baş verənlərlə bağlı fikir ayrılığı var”, – deyə əl-Mişri bildirir.

O qeyd edib ki, Ağ evdən fərqli olaraq, Liviya Milli Etimad Hökuməti ABŞ Prezidenti Donald Tramp ilə Xəlifə Həftə arasında telefon danışıqları ilə bağlı heç bir

şərh verməyib: “Tramp terrorizmlə mübarizədə Həftənin böyük rolu olduğunu deyib. Ancaq feldmarşal terrorizmlə mübarizə adı altında bütün siyasi müxalifətə qarşı müharibə elan edib. Onun hərəkətlərinin terrorizmlə mübarizəyə heç bir dəxli yoxdur”.

Ağ evin telefon danışıqları ilə bağlı yazılı açıqlamasında isə bildirilir ki, Tramp Liviyada davam edən terrorla mübarizə cəhdləri, sülh və sabitliyin əldə edilməsi, Liviyadakı sabit demokratik siyasi sistəmə keçid məsələlərini müzakirə etmək üçün Xəlifə Həftərlə telefonla danışıb.

Həftərin rəhbərlik etdiyi ordunun Tripolini ələ keçirmək üçün başladığı hərbi əməliyyatlara toxunmayan açıqlamada Donald Trampın Həftənin terrorla mübarizədəki rolunu və Livianın neft qaynaqlarını qoruması ilə bağlı cəhdlərini təqdir etdiyi deyilir.

Xatırladaq ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Həftə bu il aprelin 4-də paytaxt Tripoliyə hücum əmri verib. Hazırda onun ordusu Tripoliyə cənub istiqamətindən həmlələr etməkdədir. Şəhər yaxınlığında Milli Etimad Hökumətinin başçısı Faiz Saracın qüvvələri ilə Həftə ordusu arasında şiddətli döyüşlər hər gün davam edir. Milli Etimad Hökumətinin həyata keçirdiyi cavab əməliyyatı “Vulkan qəzəbi” adlandırılıb.

Onu da qeyd edək ki, dünən Liviyadakı vəziyyət Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışıqları zamanı da müzakirə olunub. Bu barədə Türkiyə Prezidentinin administrasiyasından məlumat verilib. Türkiyə tərəfi bu



ölkədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olduğunu bir daha təsdiq edib. Dövlət başçılar Liviya məsələsindən əlavə, ikitərəfli münasibətlər, Suriya böhranının niyə zəmlənməsi ilə bağlı Astana prosesi çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparıblar.

Əlavə edək ki, Xəlifə Həftənin Tripoliyə hücumu nəticəsində bu günə qədər aralarında qadın və

uşaqlar da olmaqla 250 nəfərədək insan həlak olub. Liviya Milli Etimad Hökuməti isə Həftənin həbsiylə bağlı order verib. Məlumatla görə, Həftərlə bərabər onun daha 6 silahdaşı da axtarışa verilib. Onlar Tripolinin yaşayış məhəllələrinə hücumda ittiham olunurlar.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

“Taliban” və ABŞ arasında danışıqların altıncı mərhələsi keçirilib



“Reuters” informasiya agentliyinin yaydığı məlumata görə, Qərdə “Taliban” və ABŞ arasında danışıqların altıncı mərhələsi keçirilib. Görüşdə “Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid və amerikalı nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, dünən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad danışıqların Doha-də keçirilən 5-ci raundunun nəticələri üzrə, əsasən də Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı taliblərlə sazişin ilkin variantının hazır olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və müttəfiqləri Əfqanıstanda “Taliban” hərəkatına və digər qruplaşmalara qarşı əməliyyatlara 2001-ci ildən başlayıb. Bu, ABŞ Silahlı Qüvvələri tarixində ən uzun sürən hərbi kampa-niya olub. 2018-ci ildə ABŞ

Prezidenti Donald Tramp administrasiyası Əfqanıstan münasqəsinin nizamlaşdırılmasında region ölkələrinin aktiv iştirakını nəzərdə tutan Cənubi Asiyada yeni fəaliyyət strategiyasını təqdim edib.

Bundan başqa, Əfqanıstanda İŞİD və “Əl-Qaidə” kimi qruplaşmaların fəaliyyət göstərməyəcəyi şərtlə Amerika qoşunlarının ölkədən çıxarılması və ya saylarının xeyli azaldılması imkanları da müzakirə olunur.

Rövşən ATAŞİYEV, “Xalq qəzeti”

Cənubi Afrika Respublikasında 1800 nəfər mədəndə qalıb

Cənubi Afrika Respublikasının “Sibanye-Stillwater” şirkətinə məxsus mədəndə fəvqəladə vəziyyət yaranıb. Mədəndə yük daşıyarkən vaqon relsdən çıxıb və çıxış yolunu bağlayıb. Nəticədə 1800 nəfər mədəndə qalıb. Xəsarət alan olmayıb. Mədənçilər ərzaq və su ilə təmin olunublar.

Şirkətin nümayəndələri

fəhlələri mədəndən çıxar-

maq üçün məsləhətləşirlər.

Mədəndən digər çıxışa isə 4



kilometr yoldur.

Qeyd edək ki, “Sibanye-Stillwater” dünyanın 10 ən böyük şirkətindən biridir. Şirkət qiymətli metallar-çı-

zıl, platin və s. çıxarmaqla məşğul olur.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

BİLDİRİŞ

“Xalq qəzeti”nin 7 mart və 4 aprel 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən lot – 1. Şurasın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə təlimlərin təşkilinin satın alınması və lot -2. Şurasın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə tədbirlərin təşkilinin satın alınması üçün dərc olunmuş tender təklifləri ilə bağlı zərflərin açılışı vaxtı 2 may 2019-cu ildən 22 may 2019-cu il saat 15.00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçıları tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş iqtisadi zərfdə 21 may 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Bərdə Rayon İcra Hakimiyyəti

ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin xüsusi geyim, inventar və materiallarla təmin edilməsinin satın alınması üçün təkliflər soğrusu elan edir

Təkliflər 14 may 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 15 may 2019-cu il saat 11.00-da açılacaqdır.

Ünvan-Bərdə şəhəri, H.Əliyev prospekti 100. Əlaqə telefonu- 020-205-01-21.

Hava proqnoz

Mayın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şəhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 12-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 6-11, gündüz 23-28 dərəcə isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 25-30 dərəcə isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz

keçəcək. Şəhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-16, gündüz 27-32 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şəhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək. Gecə 11-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN

Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevə anası

ŞÖVKƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Suraxanidan İlqar Abbasov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevə anası

ŞÖVKƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Masallı rayonundan Rafil Hüseynov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevə anası

ŞÖVKƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

“Azərmetbuatıyayım”ın Sumqayıt şəhər matbuat yayımı şöbəsinin kollektivi şöbənin rəisi İlqar Əliyevə anası

ŞÖVKƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

“Xalq qəzeti”nin kollektivi iş yoldaşları Məsim Abdullayevə bibisi oğlu

RÜSTƏM FİLEYDANOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13. Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30. Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1453

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00